

**KİVDF**  
Layihənin istiqaməti:  
"İctimai və dövlət maraqları"

1918-ci il mayın 28-də Azərbaycan Xalqı sərbəst inkişaf yolunu seçərək müstəqilliyini elan etdi. Xalqımız İstiqlal Beyannamesini qəbul edərək öz müstəqil dövlətini - Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. 1918-ci ildə yeni yaradılmış hökumət kabinetini Avropa və Rusiyanın ən yaxşı universitet və institutlarında yüksək təhsil almış nazirlərlə təmsil olunmuşdu. Həmin şəxslər Azərbaycan türkə olaraq öz ölkəsinin həqiqi vətəndaşı və vətənpərvər övladları kimi tarixdə dərin iz qoymuşdular.

Rusiya İmperiyası süquta uğradıqdan sonra imperiyanın dağııntıları üzərində yaradılmış dövlətlər arasında Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünəyində qurulmuş və Avropa tərəfindən tanınmış yeganə türk respublikası idi. Həmin dövrde Azərbaycanın müstəqil dövlətciliyinin önündə xalqımızın M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.M.Topçubaşov, Ə.B.Ağayev, N.B.Yusifbəyli, S.b.Mehmandarov, Ş.Rüstəmbəyli və başqa şanlı oğulları dayanırdı.

Azərbaycan Respublikasının Dövlət Arxiv və Dövlət Tarix Arxivində saxlanılan arxiv sənəd və materialları təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mövcud olduğu dövrde ölenin sosial-iqtisadi və mədəni inkişafi, milli dövlətciliyinin əsasının yaradılması, milli kimliyin inkişafı sahəsində mü hümə addımlar atmışdır. Cümhuriyyət hökumətinin Respublikamızda xalq təhsili və məktəb işinin inkişaf etdirilməsi üzrə fəaliyyətini xüsusi olaraq qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti ölkədə məktəb-təhsil-



tədris işini həlli vacib sayılan bir vəzifə kimi ön cərgəyə çəkmışdır. İlk növbədə herc-merclik dövründə dağıdılmış və əmlakı talan edilmiş məktəblərin bərpası, yeni şəraite uyğunlaşdırılması, millileşdirilmesi, milli mədəniyyətin, ədəbiyyatın və incəsənetin dəstəklənməsi işinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk növbədə 1918-ci il iyünün 27-də Azərbaycan dilinin dövlət dili elan edilmesi haqqında qərar qəbul etdi. Azərbaycan hökuməti və Xalq Maarif Nazirliyinin həyata keçirdiyi növbəti tədbirlərdən biri də məktəblərin millileşdirilməsi oldu. 1918-ci il avqustun 28-də Azərbaycan Respublikasının Nazirlər Şurası tərəfindən məktəblərin millileşdirilməsi haqqında qərar qəbul edildi. Həmin qərara əsasən bütün məktəblərdə tədris, şagirdlərin öz ana dilində aparılmaqla yanaşı, dövlət dili olan azərbaycan dili də məcburi fənn kimi tədris edilirdi. Hökumət tərəfindən məktəblərin millileş-

# Bakı Dövlət Universitetinin yaradılmasına aparən yol

Azərbaycan Xalq Cümhuriyyəti ölkədə məktəb-təhsil-tədris işini həlli vacib sayılan bir vəzifə kimi ön cərgəyə çəkmışdı

dirilmesi siyaseti həyata keçirilərkən şagirdlərin müəyyən bir hissəsinin məktəbdən kənarda qalmamasına çalışılırdı və həmin məsələyə xüsusi diqqət yetirilirdi. Bu məqsədlə Hökumət tərəfindən 1918-ci il noyabrın 13-də məktəblərin millileşdirilməsi haqqında əvvəl qəbul edilmiş qərarın deyidirilməsi haqqında yeni qərar qəbul edildi. Yeni qərara görə, yalnız bir orta təhsil müəssisəsi olan şəhərlərdə Xalq Maarif Nazirliyinin icazəsi ilə yuxarı

rəfindən azərbaycanlı şagirdlərin təhsilinə böyük diqqət yetirilirdi. Xalq Maarif Nazirliyinin orta məktəb rəislerinə ünvanlaşdırılmış sərəncamda qeyd edildi ki, azərbaycanlı uşaqlar yalnız millileşdirilmiş əlifba, hazırlıq və birinci siniflərə qəbul edilsinlər. Azərbaycanlı uşaqların, tədrisi rus dilində aparılan siniflərə qəbul edilməsinə yalnız müstəsna hallarda, nazirin icazəsi ilə yol verilirdi. Təhsil sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində



hazırlıq siniflərində paralel olaraq rus bölmələrinin açılmasına icazə verilirdi. Eyni-ciqli bir neçə təhsil ocağının fəaliyyət göstərdiyi şəhərlərde onların bir hissəsi millileşdirilir, qalan hissəsində isə təhsil rus dilində aparılır. Həmin məktəblərin həmşəndə turk (Azərbaycan-R.S.) dili dövlət dili olaraq məcburi fənn kimi tədris olundur.

Həmin dövrde məktəblərin millileşdirilməsi işi bir səra ciddi çətinliklərlə üzləşirdi. Pedaqoji kadrların çatışmasası və məktəblərin azlığı, lazımı sayıda dərsliklərin olmaması başlıca çətinliklərdən sayılırdı. Cümhuriyyət dövründə ölkədə məktəb işi ilə bağlı məsələlərin müzakirə edilərək həll edilməsi, məktəb-tədris və təlim-təbiyyə işlərinin zamanın tələblərinə ve milli mənafəye uyğun qurulması üçün maarif işçilərinin, müəllimin və pedaqoqların qurultayına çağırılmasına

ehtiyac duyulurdu. Azərbaycan hökuməti və Xalq Maarif Nazirliyinin qarşısında məktəb şəbəkəsinin dağılmasının qarşısının alınması, həmçinin maarif və təhsil sisteminin milli maraqlara və tələblərə uyğunlaşdırılması kimi vacib vəzifələr dayanırdı. Təsadüfü deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ayrı-ayrı vaxtlarda - 13-28 dekabr 1918-ci il və 20 avqust - 01 sentyabr 1919-cu il tarixlərində maarif işçilərinin, müəllim və pedaqoqların iki qurultayı keçirilmişdir.

Hökumətin 21 mart 1919-cu il tarixli qərarı ilə X.b.Məlik-Aslanovun sədrliyi ilə əlifba İslahatı üzrə xüsusi komissiya yaradılmışdır. Qeyd edək ki, yazılı dilin ərəb-cədən latin qrafikasına keçirilməsi üçün Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində komissiya yaradılmışdır.

Çarizmin yürüdüyü müstəmləkəçilik siyasetinin ağır nəticələrinin tezliklə aradan qaldırılması məqsədilə, hökumət tə-

köhnə məktəbin əhəmiyyətli hissəsini bərpa etmək və bir sıra yenilərini acmaq, bir sıra layihələri qismən də olsa yerinə yetirmək mümkün oldu.

Ölkədə ixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Azərbaycan Respublikasında ali məktəblərin yaradılmasına böyük ehtiyac var idi. Lakin ölkəmizdə ali məktəbin təsis edilmesi heç də asan məsələ olmayıb, xüsusi çətinliklər müşayiət edilirdi. Çünkü, Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər ölkəmizdə ali təhsil ocağı mövcud olmayıb və bu sahədə təcrübəye malik deyildik. Hökumət ali məktəbin yaradılmasını - bir tərəfdən gənclərin oxumaq üçün xarici ali tədris ocaqlarına göndərilməsi, digər tərəfdən isə ölkədə ali məktəbin yaradılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi yolu ilə həll etməye çalışırdı. Milli hökumət 1918-ci il oktyabrın 27-də xaricə təhsil almağa getmək üçün müsəlman tələbələrə icazənin verilmesi qaydası haqqında qərar qəbul etmişdir. Həmin qaydaya uyğun olaraq, xaricə getmə və orada ali məktəblərə daxil olma imkanını sübut eden müsəlman tələbələrə icazə verilirdi ki, təhsilini davam etdirmək üçün xaricə getsin.

1919-cu il aprelin 8-də Azərbaycan Respublikası hökuməti Bakı şəhərində Universitetin açılması haqqında qərar qəbul etdi. Həmin qərara əsasən Xalq Maarif Nazirinə təsdiq edildi: 1) 1919-1920-ci tədris ilinin əvvəlindən etibarən Bakı şəhərində Universitet açınsı və bu məqsədə 10 milyon manatdan artıq olmayan smetanı təqdim etsin; 2) Ticarət məktəbinin binası Universitet üçün ayrılsın.

Azərbaycan Respublikası hökuməti 1919-cu il mayın 19-da Universitet komissiyası haqqında əsasnamənin qəbul edilməsi və komissiyanın ilkin xərclərinin ödənilməsi üçün pul vəsaitinin ayrılması



■ Rafiq Səfərov,  
Milli Arxiv İdarəsinin  
Sənədlərin nəşri  
və istifadəsi şöbəsinin  
baş məsləhətçi

haqqında qərar qəbul etdi. Həmin əsasnamədə qeyd edildi ki, Bakı şəhərində Universitetin yaradılması üçün Xalq Maarif Nazirliyi yanında Universitet komissiyası təşkil edilir. Komissiya aşağıda qeyd olunan əvəzedilməz üzvlərdən : elm nümayəndələri - sədr professor V.I. Razumovskiy və üzvləri professorlardan: N.A. Dübrovskiy, A.M. Levin, S.i.Sitovic və privatdosent L.A. İskovdan ibaret idi və üstlik, komissiyanın içinde həllədici səsle Xalq Maarif Nazirliyinin, Bakı şəhər Özünüdərətən və Nef Mədən Sahibkarları Şurasının nümayəndələri iştirak edirdi. Komissiyanın başlıca vəzifəsi Dövlət Universitetinin qanunvericilik layihəsi, nizamnaməsi, ştat və smetasının işlənilərə hazırlamışı və onun təsdiq edilməsi üçün hökumət vasitəsilə Parlamente təqdim etmək dən ibarət idi. Komissiya universitetin yaradılması, onun quraşdırılması və avadanlıqlarla təmin edilməsi üzrə işlərin icrasına başlıdı və bu məqsədə hökumət tərəfindən xalq maarif nazirliyinin sərəncamına bir milyon manat pul vəsaiti ayrıldı. Komissiya ayrı-ayrı məsələlərin işlənilərə hazırlır və müxtəlif xüsusi məsələlər üzrə



ekspertlərin onun işində iştirak etməsini təmin edirdi. Komissiyanın öz üzvlərinin, həmçinin digər şəxslərin xüsusi məqsədlər üçün ayrı-ayrı şəhərlərə və dövlətlərə göndərmək hüququ da vardır. Komissiyanın bütün qərarları Xalq maarif naziri tərəfindən təsdiq edilərək, onun tərəfindən de icra edilirdi.

**Ardı var**

**Azərbaycan Respublikası  
Prezidenti yanında Kütləvi İnformasiya  
Vasitələrinin İnkıfətinə  
Dövlət Dəstəyi Fondu**nın maliyyəsi  
əsasında hazırlanıb.